

**“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi
barədə**

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Miqrasiya idarəetmə sisteminin inkişafı və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanının 4.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 4 iyun 2009-cu il

№ 86

2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Miqrasiya idarəetmə sisteminin inkişafı və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanına uyğun hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbi) Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı əmək miqrasiyası kvotasının formalaşdırılması şərtlərini və qaydalarını müəyyən edir.

Əmək miqrasiyası kvotası (bundan sonra - kvota) il ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir.

Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir.

Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı nəzərə alınmaqla müəyyən edilir.

1.2. Kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına üç ay qalmış təsdiq edilir.

1.3. Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazələrin verilməsi hər il üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir.

1.4. Qanunvericiliklə müvafiq fərdi icazə alınması tələb olunmayan əcnəbilər kvotadan kənar Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb oluna bilərlər.

2. Kvotanın müəyyən edilməsi qaydaları

2.1. Kvotanın müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndələrindən ibarət Komissiya yaradılır.¹

Komissiyanın səlahiyyətinə aşağıdakılar aiddir:

a) aidiyyəti dövlət orqanlarından bu qaydalarla müəyyən edilmiş məlumatları almaq;

b) təqdim edilmiş məlumatların dəqiqləşdirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına sorğu vermək;

c) sosial tərəfdaşların (Həmkarlar İttifaqları Konfederasiyasının və işəgötürən birliklərinin) nümayəndələrini, elmi tədqiqat institutlarının, aidiyyəti dövlət orqanlarının mütəxəssislərini və digər ekspertləri Komissiyanın iclaslarına dəvət etmək;

ç) kvota ilə bağlı təkliflər hazırlamaq.

2.2. İşəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər tərəfindən hər il may ayının 1-dək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat (forma əlavə olunur) təqdim edilir.²

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları hər il avqust ayının 1-dək kvotanın müəyyən edilməsi üzrə Komissiyaya təqdim edir:

a) növbəti il üçün əmək bazarı və demografik inkişaf proqnozları;

b) mövcud əmək ehtiyatları potensialı, həmçinin işsizlər və sərbəstləşən işçilər üzrə proqnozları;

c) işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsinin, eləcə də əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan ixtisas və peşələr üzrə işsizlərin və sərbəstləşən işçilərin peşə hazırlığına və yenidən hazırlığa cəlb olunması imkanlarına dair proqnoz-məlumatı;

~~ç) Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilərin mənşə ölkələri və ixtisaslar (və ya peşələr) daxil olmaqla, iqtisadi fəaliyyət sahələri üzrə sayı haqqında məlumatlar və il ərzində müddətlərinin uzadılması gözlənilən müvafiq fərdi icazələrin sayı üzrə proqnozları;~~

~~d) cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair məlumatı;~~

~~e) cari və ötən il ərzində əcnəbi işçi qüvvəsinin cəlb olunması qaydalarının işəgötürənlər tərəfindən pozulması halları haqqında məlumatı;~~

~~ə) işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz-məlumatı.³~~

2.4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi aşağıdakıları hər il avqust ayının 1-dək kvotanın müəyyən edilməsi üzrə Komissiyaya təqdim edir:

a) ölkənin iqtisadi inkişaf perspektivləri üzrə məlumatı;

b) növbəti il üçün ölkənin makroiqtisadi vəziyyəti, o cümlədən sosial-iqtisadi artım, məşğulluq və onun iqtisadi sahələr üzrə bölgüsü haqqında proqnozları.

2.5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il avqust ayının 1-dək növbəti il üçün peşə və ixtisaslar üzrə təhsillərini başa çatdıracaq Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatı kvotanın müəyyən edilməsi üzrə Komissiyaya təqdim edir.

2.6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti aşağıdakıları hər il avqust ayının 1-dək kvotanın müəyyən edilməsi üzrə Komissiyaya təqdim edir:

a) gözlənilən miqrasiya axınları, xüsusilə də daxili miqrasiya ilə bağlı proqnozları;

b) mənşə ölkələri üzrə əcnəbilər tərəfindən ölkədə olma və yaşama qaydalarının pozulması faktlarına dair məlumatı;

c) cari və ötən il ərzində ölkəyə gələn, ölkədən gedən, ölkədə müvəqqəti olan və müvəqqəti yaşayan əcnəbilərin sayı haqqında məlumatı;

ç) cari və ötən il ərzində ölkədə qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olması aşkar edilmiş əcnəbilər haqqında məlumatı;

d) Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilərin mənşə ölkələri və ixtisasları (və ya peşələri) daxil olmaqla, iqtisadi fəaliyyət sahələri üzrə sayı haqqında məlumatlar və il ərzində müddətlərinin uzadılması gözlənilən müvafiq fərdi icazələrin sayı üzrə proqnozları;⁴

e) cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair məlumatı;

ə) cari və ötən il ərzində əcnəbi işçi qüvvəsinin cəlb olunması qaydalarının işəgötürənlər tərəfindən pozulması halları haqqında məlumatı;

f) işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz-məlumatı.

2.7. Kvotanın müəyyən edilməsi üzrə Komissiyaya daxil olmuş məlumatlar əsasında müvafiq ixtisaslar (və ya peşələr) daxil olmaqla, iqtisadi fəaliyyət sahələri üzrə növbəti il üçün kvota ilə bağlı təkliflər hazırlayır və hər il sentyabr ayının 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

3. Kvotanın dəyişdirilməsi qaydası

Təsdiq edilmiş kvota il ərzində kvotanın müəyyən edilməsi üzrə Komissiyanın təklifi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən artırıla və ya azaldıla bilər.

“Əmək miqrasiyası kvotasının
müəyyən edilməsi Qaydası”na
əlavə il üçün

_____ il üçün xarici işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat

1. Əgər hüquqi şəxsdirsə: müəssisə və ya təşkilatın adı _____
Əgər fərdi sahibkardırsa: soyadı, adı, atasının adı _____
2. Təşkilati-hüquqi forması _____
3. İşəgötürənin hüquqi ünvanı _____
4. İşəgötürənin faktiki ünvanı _____
5. İş yerinin ünvanı _____
6. Əgər hüquqi şəxsdirsə: dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və onun verilmə tarixi _____

Əgər fərdi sahibkardırsa: VÖEN və onun verilmə tarixi _____

7. Cari ilin 1 yanvar tarixi üçün təşkilatda işçilərin sayı (cəmi) _____ o cümlədən, əcnəbilər _____
8. İqtisadi fəaliyyət növü: (aidiyyəti növün qarşısında "+" işarəsi yazmalı)

	<i>Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı</i>
	<i>Balıqçılıq, balıqyetidirmə</i>
	<i>Mədəncixarma sənayesi</i>
	<i>Emal sənayesi</i>
	<i>Elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi</i>
	<i>Tikinti</i>
	<i>Topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri</i>
	<i>Mehmanxana və restoranla xidmətin göstərilməsi</i>
	<i>Nəqliyyat, anbar təsərrüfatı və rabitə</i>
	<i>Maliyyə fəaliyyəti</i>
	<i>Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi</i>
	<i>Təhsil</i>
	<i>Səhiyyə və sosial xidmətlərin göstərilməsi</i>
	<i>Digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi</i>
	<i>Ev təsərrüfatı üzrə xidmətlər</i>

Sıra №- si	Əlavə işçi qüvvəsinə olan tələbat (nəfər)	Xarici işçi qüvvəsinin cəlb olunması nəzərdə	Xarici işçi qüvvəsinin cəlb edilməsinin
---------------	---	--	---

	çəmi	o cümlədən, əcnəbilər	tutulan ixtisas, sənət və peşələr	əsaslandırılması
1	2	3	4	5
1.				
2.				
3.				
4.				
5.				

Hüquqi şəxsdirsə,
təşkilatın rəhbərinin

_____/_____/_____"____"
soyadı, adı, atasının adı imza əlaqə tel. nömrəsi tarix

Fərdi sahibkardırsa,
sahibkarn

M.Y.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

- 7 oktyabr 2011-ci il tarixli **161** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- 14 fevral 2014-cü il tarixli **46** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**"Azərbaycan" qəzeti, 20 fevral 2014-cü il, № 37**)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ 14 fevral 2014-cü il tarixli **46** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**"Azərbaycan" qəzeti, 20 fevral 2014-cü il, № 37**) ilə "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası"nın 2.1-ci və 2.4-cü bəndlərində **"İqtisadi İnkişaf"** sözləri **"İqtisadiyyat və Sənaye"** sözləri ilə əvəz edilmişdir.

² 7 oktyabr 2011-ci il tarixli **161** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.2-ci bənddə **"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli məşğulluq xidməti orqanlarına"** sözləri **"Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə"** sözləri ilə əvəz edilmişdir.

³ 7 oktyabr 2011-ci il tarixli **161** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.3-cü bəndin "ç", "d", "e" və "ə" yarıməndləri ləğv edilmişdir.

⁴ 7 oktyabr 2011-ci il tarixli **161** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.6-cı bəndin "ç" yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin bəndə "d", "e", "ə" və "f" yarımbəndləri əlavə edilmişdir.